



№ 24 (9769) 4 fevral 2025-ci il ÇƏRŞƏNBƏ AXŞAMI

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

QƏZETİN ƏSASI 1918-Cİ İLDƏ QOYULMUŞDUR

Qüdrətli dövlət, yüksək rifah



İlham Əliyevin siyasetinin prioriteti sosial ədalətli təminat, inklüziv cəmiyyətdir

Davamlı və yüksək iqtisadi artımın dinamik və inklüziv cəmiyyətin formalaşmasına yönəlmiş, hər bir vətəndaşın öz heyatında bu inkişafı hiss etməsi, insanların səs statusundan və yaşıdığını erazidən asılı olmayaq, iqtisadi imkanlara çıxışının bərabər və ədalətli olması hökumətin bu sahada əsas hədəflərinindən. Bu hədəflərin uğurla reallaşdırılması üçün inkişafdan hər bir vətəndaşın boharlenməsi, yüksək və ədalətli səs təminatı, inklüziv cəmiyyət, həbət paytaxt və regionların tarzı inkişaf kimi məsələlər xüsusiyyətdən diqqətə saxlanılan möqamlardır.

Bu bir həqiqətdir ki, banisi və qurucusu Ümummilli Lider Heydər Əliyev olan Azərbaycan dövlətinin yaxın məqsədlərindən biri əhalinin səs rüfat halını və yüksək soviyyətə çatdırmaq, dünyanın inkişaf etmiş dövlətinə çevrilmək, səs rifahının dövləti mərtəbəsinə yüksəlməkdir və bu siyaset Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son 22 ildə Prezident İlham Əliyev voton-daşların səs müdafiəsinin gücləndirilməsinə

daim diqqət mərkəzində saxlayıb. Bu istiqamətdə imzalanmış sərəncamlar və qorular dövlət başçısının siyasetinin teməlində vətəndaşların səs rifahının dayandığını göstərir. Bu günədək ölkəmizdə səs-iqtisadi inkişafın təmin olunması üçün qəbul edilmiş çoxsaylı dövlət programları noticisində ölkə iqtisadiyyatın dinamik inkişaf edərək, əhalinin səs voziyəti xeyli yaxşılaşdırılub. Əməkhaqlar, pensiyalar, təqaüdler və müəavinətlər artırılıb, yox-sulluq soviyyəsi minimuma enib.

Prezidentin 23 dekabr 2024-cü il tarixli "Əhalinin səs rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncamına əsasən, 2025-ci il yanvarın 1-dən minimum əməkhaqqının, 2025-ci il fevralın 1-dən isə emək pensiyasının minimum məbləği artırılıb. Xüsusiyyət qeyd edilməlidir ki, dövlət büdcəsində səs rifahının xərçənləri aradıqca artımı hökumətin səs siyasetini mühüm noticisidir.

Sərəncam ölkədə səs inkişafın təmin edilməsi istiqamətində 2025-ci ilin əvvəlində növbəti addimların atılmasına, 2018-ci ildən ötən dövrədə artıq 5-ci səs rifahının paketinin reallaşdırılmasına imkan verib. Həmçinin dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin maaşları, büdcədən maliyyələşdirilən müəssisə, idarəe və təşkilatlarda tədris möşğüləşlərinin aparılması celb edilən işçilərin eməyin sahəsəbi ödənilməsi məbləğləri və sairə artırılıb.

Beləliklə, minimum əməkhaqqı artımı yalnız minimum əməkhaqqı alanların maaşlarında deyil, dövlət və özəl sektorda çalışan, müxtəlif məbləğlərdə əməkhaqqı alan ümumilikdə 700 min işçinin maaşlarında artıma imkan yaradıb. Dövlətimizin başçısının 7 yanvar 2025-ci il tarixli "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqqlarının artırılması haqqında" sərəncamı ilə növbəti səs rifahının paketi çərçivəsində qeyd olunan işçilərin də əməkhaqqları 2025-ci il yanvarın 1-dən orta hesabla 15 faiz artırılıb.

➡ 8

Qətiyyətli siyasi iradə və artan iqtisadi güc

Böyük qayıdış bu iki amilin hesabına gerçəkləşir



Xalqımız ötən il dəhə bir əlamətdar hadisəyə şahidlik etdi - 2024-cü il mayın 28-də Böyük qayıdışın Xocalı sohifəsi yazıldı. O gün 26 fevral qətləmə ilə yaddaşımızda qalan Xocalıya döñünə sevincini yaşadıq, kədəri qürur əvəz etdi. Birinci mərhələdə Xocalıya 20 ailə qayıdı. Bu qayıdışın Müstəqillik Günündə baş tutması heç də tosadıq deyildi. Xocalı sakınları ilə görüşən Prezident İlham qayıdışın möhəz həmçinin gün həyata keçirilməsini belə izah etdi: "Keçən il Müstəqillik Gündənə mən Laçın şəhərində laçınlılara evlərinin açarlarını təqdim etmişəm. İki il bundan əvvəl Müstəqillik Günü ərofəsində - mayın 27-də Ağalı sakınları ilə görüşmüştüm. Onlar da möhəz o gündə köçmədilər. Bu gün isə xocalıllar qayıdırlar. Bu, gözəl tarixi hadisədir. Xocalı da göründünüz kimi, gözəlşir, yenidən qurulur".

➡ 15

USAID tarixə qovuşur

İ.Maskin "cinayətkar təşkilat" adlandırdığı bu qurumun ləğvi prosesi başlayıb

USAID-in bədnəm faaliyyətləri ilə bağlı İ.Maskin açıq paylaşım etməsi və birbərə onu cinayətkar təşkilat adlandırmaşlığı dünyada böyük aks-soda doğurub. Çünkü bu fikirlərin müəllifi sıradan yox, dünyamın texnologiya lideri, elmi-texniki uğurları ilə hər kəsi heyrətləndirən bir şəxsdir. USAID-in cinayətkar əməllərinin ABŞ-de yüksək soviyyəde etiraf olunması bu rəzil təşkilatın artıq kitabının bağlandığının, sonunun çatdırılmışdır.

O da faktdır ki, İ.Maskin USAID ilə bağlı məlumat paylaşımılarına qədor do səzügedən təşkilatın əsl üzü bir çoxlarına bəlli idi. Bu bədnəm təşkilat demokratiya adı altında insanlığı hədəf alan, onəmli dəyərləri thübhə qarşısında qoyan, demək olar ki, dünyamın öksər ölkələrindən dağıdıqca faaliyyətə xidmət edən layihələr həyata keçirməklə möşəqlər olub. Təsadüfi deyil ki, təşkilatın rəhbəri Samanta Pauer dünyada mənfi obraz kimi xaturların.

➡ 12

• Bu barədə düşüncə

Ədəbiyyatımızda qalib Azərbaycan əsgəri niyə görünmür?



44 gün sonrämədə davam etmiş və böyük qələbəni başa çatmış Vətən müharibəsi mövzusuna dair yeni əsərlərə zənginləşən ədəbiyyatımızda yavaş-yavaş təmürəqləməğə başlayır. Ümid edirik ki, zaman keçdikcə bu təmürəqlərdən Qarabağ müharibəsindən, Zəfər tariximizdən bəhs edən döyərli əsərlər çəkəcək. Yeni yaxılacaq əsərlərin baş qəhrəmanları olacaq casus Azərbaycan əsgərlərinin adları dillərə düşəcək. Gölöcək nosillər cosa-rətə, hündür onlara oxşamağa çalışacaqlar. Bundan təkcə oxuların deyil, elə ədəbiyyatın da, sözü də üzü gülöcək. Amma nədənsə müharibənin başa çatmasından xeyli müddət keçməsindən baxma-yaraq, hələ də ədəbiyyatımızda qalib Azərbaycan əsgərinin obrazı dolğunluğu ilə görənəm.

➡ 13



"Qaz təchizatı haqqında", "Dövlət rüsumu haqqında", "İxrac nəzarəti haqqında", "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında", "Elektroenergetika haqqında" və "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1 hissəsinin 15-ci bəndini rəhbər tutaraq **qərara alır**:

Maddə 1. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 563 (Cild I) 7-ci maddəsinə aşağıdakı məzmun 2-1-ci hissə oləvə edilsin:

"2-1. Bu maddənin 1-ci hissəsində göstərilən icazoların veriləməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur".

Maddə 2. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, № 6 (I kitab), maddə 637, № 7, maddələr 747, 751, 775, № 8, maddə 933, № 11, maddə 1187) aşağıdakı dəyişikliklər edilsin:

2.1.4-cü maddə üzrə:

2.1.1.4.3-cü maddənin birinci cümləsinə "rüsumları" sözünün sonra "e-bildiriş" osasında sözərə oləvə edilsin;

2.1.2.əşağıdakı məzmunda 4.3-1 - 4.3-3-cü maddələr oləvə edilsin:

"4.3-1. Dövlət rüsumu üzrə daxilişmaların dövlət büdcəsinə köçürülməsi üçün "e-bildiriş"in təqdim edilmişdir, dövlət rüsumunun hesablaşmış daxilişmalar üzrə məlumatların adıyyotlu orqan (qurum) tərəfindən real vaxt rejimində əldə edilmişdir, artıq ödənilmiş və ya düzgün tutulmamış dövlət rüsumu ilə bağlı müräciətlər dair məlumatların qəbulu və aidiyəti üzrə baxılması, dövlət rüsumunun dövlət büdcəsinə köçürülməsinə elektron nəzarət və uçut müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

4.3-2. "e-bildiriş" dövlət rüsumu tutulan hər bir xidmət və hüquqi hərəkət üzrə elektron qaydada tərtib olunan, dövlət rüsumunun dövlət büdcəsinə daxilişmaların təyinatı üzrə hesablaşması və köçürülməsi üçün istifadə olunan və bu Qanunun 4.3-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə təqdim edilən sonradır. "e-bildiriş" in tərtib, tətbiqi və uçutu qaydaları, "e-bildiriş" in tətbiqi ilə bağlı dövlət rüsumu üzrə mədaxil qəbzinin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

4.3-3. Bu Qanunun 20-3-cü maddəsində nəzərdə tutulan dövlət rüsumlarının öndənləməsi zamanı hər bir dövlət rüsumu tutulmaqla olan hüquqi hərəkət üzrə tərtib edilmiş "e-bildiriş" e görə 0,02 manat məbləğində xidmət haqqı tutulur və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurum) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə həmin orqanın xəzina hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydasi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir;

2.2.5.3-cü maddədə "20" rəqəmləri "10" rəqəmləri ilə əvəz edilsin;

2.3.əşağıdakı məzmunda 18.74-1-ci, 18.76-1-18.76-4-cü, 18.77-1-18.77-3-cü, 18.79-18.88-ci maddələr oləvə edilsin:

"18.74-1. Rüsumsuz ticarət mağazasının yaradılmasına icazəni verilməsi - 100 manat";

"18.76-1. Su elektriki stansiyaları və bio kütledən alınan qaz və ya digər yanacaq növbə vasitəsində elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsal üzrə 500 kilovatdan, digər həllər üzrə 150 kilovatdan çox elektrik enerjisinin istehsalına icazənin verilməsi - 150 manat.

18.76-2. Elektrik enerjisinin ötürülməsinə icazənin verilməsi - 150 manat.

18.76-3. Elektrik enerjisinin paylanması icazənin verilməsi - 150 manat.

18.76-4. Elektrik enerjisinin ixrac və idxlə edilməsinə icazənin verilməsi - 150 manat.";

"18.77-1. Sonaye parkının, sonaye möholləsinin və aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi - 70 manat.

18.77-2. Texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin verilməsi - 70 manat.

18.77-3. Texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsinin verilməsi - 70 manat.";

"18.79. "İxrac nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasın ixrac nozarətinə düşən malların (işlərin, xidmətlərin, eqli fəaliyyətin noticolorinin) ixracı, tokrat ixracı, idxlə, tokrak idxlə və tranziti üçün icazənin verilməsi - 100 manat.

18.80. İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimini tətbiqi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.

18.81. Qazın istehsalına və többi qazın emalına icazənin verilməsi - 200 manat.

18.82. Qazın noqlı üçün icazənin verilməsi - 150 manat.

18.83. Qazın paylanması icazənin verilməsi - 50 manat.

18.84. Yeraltı qaz anbarlarının işlənməsi, tikiləmisi və istismarına icazənin verilməsi - 150 manat.

18.85. Sənaye qaz qırğusunun istismarına icazənin verilməsi - 100 manat.

18.86. Neft və qaz yataqlarının köşfiyyatına icazənin verilməsi - 150 manat.

18.87. Neft və qaz yataqlarının köşfiyyatına icazənin verilməsi - 150 manat.

18.88. Neft və neft məhsullarının boru kəmərləri vasitəsilə noqlına icazənin verilməsi - 150 manat."

Maddə 3. "İxrac nəzarəti haqqında" Azərbaycan Respublikası Qanunun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 975 (Cild I) 9.1-ci maddəsində aşağıdakı reaksiyadakıda verilir:

"9.1. İxrac nozarətinə düşən malların (işlərin, xidmətlərin, eqli fəaliyyətin noticolorinin) ixracı, tokrat ixracı, idxlə, tokrak idxlə və tranziti bu Qanuna və "Lisenziyalı və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tə-

rfindən verilən xüsusi icazə əsasında həyata keçirilir. Xüsusi icazənin veriləməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur".

Maddə 4. "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimini tətbiqi haqqında" Azərbaycan Respublikası Qanunun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 564 (Cild I); 2024, № 7, maddə 771, № 8, maddə 932) 1-ci maddəsinin birinci hissəsinin 20-ci bondında "yerinə yetirilməsi," sözlərindən sonra "minatomızləmə fəaliyyəti üzrə səlahiyyəti qurumun minatomızləmə eməliyyatlarında təcili və toxixsalalımda tədbirlərinin yerinə yetirilməsi və partlayıcı sursaların daşınması," sözləri oləvə edilsin:

4.1. aşağıdakı məzmunda 7.1-1-ci maddə oləvə edilsin:

"7.1-1. Bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulan şəhadətnamənin veriləməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur";

4.2. 7.4-cü maddədə "3 (üç)" sözləri "10 (on)" sözləri ilə əvəz edilsin.

Maddə 5. "Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanunun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 5, maddə 623 (Cild I); 2024, № 1, maddə 17) 8-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. 8.1.4-cü maddədə "istismarı" sözü "istismara buraxılma" sözləri ilə əvəz edilsin;

5.2. aşağıdakı məzmunda 8.2-1-ci maddə oləvə edilsin:

"8.2-1. Bu Qanunun 8.1-ci maddəsində nəzərdə tutulan icazənin veriləməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur".

Maddə 6. "Energetika haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 12 (I kitab), maddə 1593 (Cild I) 1-aşağıdakı məzmun 4.1-1-ci maddə oləvə edilsin:

"4.1-1. Neft və qaz yataqlarının köşfiyyatına, işlənməsinə və hasilatına, neft və neft məhsullarının boru kəmərləri vasitəsilə noqlına icazənin veriləməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur".

Maddə 7. **Bu Qanunun qüvvəyə minməsi**

7.1. Bu Qanunun 7.2-ci maddəsi nəzərə alınmaqla, bu Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

7.2. Bu Qanunun 2.1-ci maddəsi "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 20-3-cü maddəsində nəzərdə tutulan dövlət rüsumlarının öndənləməsinə münasibətən həmin Qanunun 4.3-3-cü maddəsində qeyd olunan qaydalarla eyni gündə, digər dövlət rüsumlarının öndənləməsinə münasibətən isə 2025-ci il iyunun 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2024-cü il

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1 hissəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alır**:

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564 (Cild I); 2024, № 7, maddə 771, № 8, maddə 932) 1-ci maddəsinin birinci hissəsinin 20-ci bondında "yerinə yetirilməsi," sözlərindən sonra "minatomızləmə fəaliyyəti üzrə səlahiyyəti qurumun minatomızləmə eməliyyatlarında təcili və toxixsalalımda tədbirlərinin yerinə yetirilməsi və partlayıcı sursaların daşınması," sözləri oləvə edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 dekabr 2024-cü il

R.E.Əzizovun Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alırmış**:

Rüfat Eyyaz oğlu Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 fevral 2025-ci il

R.E.Əzizovun Azərbaycan Dövlət

Neft və Sənaye Universitetinin

rektoru təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alırmış**:

Rüfat Eyyaz oğlu Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 fevral 2025-ci il

"Qaz təchizatı haqqında", "Dövlət rüsumu haqqında", "İxrac nəzarəti haqqında", "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında", "Elektroenergetika haqqında" və "Energetika haqqında" Azərbaycan Respub



Minatəmizləmə fəaliyyəti haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddosinin I hissəsinin 1-ci, 16-ci ve 20-ci bönlərindən uyğun olaraq, Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin hüquqi, iqtisadi, sosial və təşkilatlı osaslarını müəyyən edir.

1-ci fəsil ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar

1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənətləri ifadə edir:

1.1.1. **qeyri-tekniki tədqiqat** - fiziki müdaxilə edilmədən təhlükəli orazidə partlayıcı sursatların olub-olmaması, olduğunu halda onları növünən və yerin müəyyən edilməsi ilə bağlı məlumatların toplanması və təhlili sahəsində işlər;

1.1.2. **mina - yer sothin** və ya digar sothin üstündə, altında və ya yaxınlığında evvelcədən qurasdırılmış, insanın və ya noqliyyat vəsitiesinin mövcudluğu, yaxınlığı və ya bilavasitə təsiri ilə partlayıcı təsdiqindən sonra partlayıcı sursat;

1.1.3. **mina oleyhina fəaliyyət** - minatəmizləmə fəaliyyəti, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə, zərərçəkmişlərə dəstək göstərimi və partlayıcı sursatların sosial, iqtisadi və ətraf mühitin təsirinən azaldıcı təsdiq birləşməsi;

1.1.4. **minatəmizləmə fəaliyyəti** - qeyri-tekniki və texniki tədqiqat, təmizləmə və kefiyyətə nozarətə ilə bağlı işlər;

1.1.5. **minatəmizləmə fəaliyyəti dər tələblər (bundan sonra - tələblər)** - müvafiq icra həkimiyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən, minatəmizləmə fəaliyyətinə dair ümumi norma və qaydaların əks olunduğu sənəd;

1.1.6. **minatəmizləmə fəaliyyəti üzrə icraçı (bundan sonra - icraçı)** - minatəmizləmə ilə əlaqədar fəaliyyət planı əsasında minatəmizləmə fəaliyyətinə colb edilən dövlət orqanı (qurumu), həbelə bu Qanuna uyğun olaraq müqavilə əsasında minatəmizləmə fəaliyyətinə colb olunan fiziki və ya hüquqi şəxslər;

1.1.7. **minatəmizləmə fəaliyyəti üzrə solahiyətli qurum (bundan sonra - solahiyətli qurum)** - müvafiq icra həkimiyəti orqanının müəyyən etdiyi orqan (qurum);

1.1.8. **minatəmizləmə ilə əlaqədar fəaliyyət planı (bundan sonra - fəaliyyət planı)** - solahiyətli qurum və icraçılar üçün minatəmizləmə fəaliyyəti ilə əlaqədar konkret tapşırıqları müəyyən edən müvafiq icra həkimiyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən sənəd;

1.1.9. **minatəmizləyən** - minatəmizləmə fəaliyyətini bilavasito təhlükələri ərzindən əlaqədar həyata keçirən şəxslər;

1.1.10. **partlayıcı sursat** - kütüle qırğın silahları və onların suratlari istisna olmaqla, mına, partlayıcı üçün hazır veziyətə gotirilmiş, cümlədən silahdan atılaraq, buraxılaqlar və ya ucan vasitədən atılaraq partlayıcı təsdiqindən tətbiq olunan və qızıl partlayıcı sursat, cümlədən kaset sursat, istifadə edilməmiş, döyüş veziyətindən gotirilmiş və ya gotirilməmiş haldə tərk edilmiş partlayıcı sursat, əldədüzəlmə partlayıcı qurğular və ya onların partlayıcı tərkib hissələri;

1.1.11. **standart əməliyyat prosedurları** - müvafiq icra həkimiyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tələblər və mina oleyhine beynəlxalq standartlara uyğun olaraq müəyyən edilən və minatəmizləmə fəaliyyətinin texniki xüsusiyyətlərini əks etdirən tələmatlər topluslu;

1.1.12. **texniki tədqiqat** - fiziki müdaxilə edilməkən təhlükəli partlayıcı sursatların olub-olmaması, olduğunu halda onları növünən və yerin müəyyən edilməsi ilə bağlı məlumatların toplanması və təhlili sahəsində işlər;

1.1.13. **təhlükəli orazi** - partlayıcı sursatların olmasından etibarlı olaraq təhlükəli orazi;

1.1.14. **təmizləmə** - təhlükəli orazidə əlaqədar təmizləmə partlayıcı sursatların çıxarılması, zərərsizləşdirilməsi və məhv edilməsi;

1.1.15. **zərərçəkmiş** - partlayıcı sursatların iş düşməsi noticosunda baş verən bədəxət hadisələrə əlaqədar bedən xəsarəti almış və (və ya) psixoloji yardımə ehtiyacı olan (və ya) maddi zərər deymiş şəxs;

1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənətləri ifadə edir.

Maddə 2. Minatəmizləmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Minatəmizləmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxlığı beynəlxalq müqavilələrindən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.

Maddə 3. Bi Qanunun tətbiq dairəsi

3.1. Bu Qanun Azərbaycan Respublikasında mina oleyhina fəaliyyətin, cümlədən minatəmizləmə fəaliyyətinin təskilinə və həyata keçirilməsinə şəmil edilir.

3.2. Bu Qanun Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının təhlükəsizliliyinə və müdafiəsinin təmin edilməsi məqsədilə aparılan mina oleyhino fəaliyyəti şəmil edilir.

2-ci fəsil

MİNƏ OLEYHİNƏ FƏALİYYƏTİN TƏŞKİLİ VƏ HƏYATA KEÇİRİLMƏSİ

Maddə 4. Mina oleyhino fəaliyyət sahəsində dövlət siyasetinin istiqamətləri

4.1. Mina oleyhino fəaliyyət sahəsində dövlət siyasetinin istiqamətləri aşağıdakılardır:

4.1.1. oħalının və dövlətin təhlükəsizliyinin təmin edilməsi, iqtisadi, sosial və ekoloji inkişafə şəraitinə yaradılmasına məqsədilə partlayıcı sursatların yaradığı təhlükələrin aradan qaldırılması;

4.1.2. minatəmizləmə fəaliyyətinin təhlükəsiz və somörəli təşkilinə növünətmiş hüquqi bazanın formalasdırılması;

4.1.3. təhlükəli ərazilərdə həyət və sağlamlıq üçün təhlükənin olmasından barədə əhalinin məlumat almaq hüququnun təmin edilməsi;

4.1.4. zərərçəkmişlərə qanunla müəyyən edilmiş dəstək tədbirlərinin göstərilməsi və minatəmizləyənlərinə təminatınların verilməsi;

Maddə 5. Minatəmizləmə fəaliyyətin həyata keçirilməsi üçün qiymətləndirilmə

5.1. Minatəmizləmə fəaliyyəti fəaliyyət planına, tələblərə və standart əməliyyat prosedurlarına uyğun olaraq solahiyətli qurum, minatəmizləmə fəaliyyətinə colb olunan və bu Qanuna müəyyən edilmiş tələblərə cavab verən dövlət orqanları (qurumları), həbelə fiziki və ya hüquqi şəxslər tərəfindən həyata keçirilir.

5.2. Fəaliyyət planına əsasən minatəmizləmə fəaliyyətinə colb olunan dövlət orqanları (qurumları) aşağıdakılara malik olmalıdır:

5.2.1. həyata keçiriləcək minatəmizləmə fəaliyyəti üzrə hazırlanmışdaşı əməliyyat prosedurlarına;

Minatəmizləmə fəaliyyəti haqqında

Azərbaycan Respublikasının Qanunu

5.2.2. müvafiq ixtisaslı minatəmizləyənlərə, həbelə onların hüquq və vozifələrini əks etdirən təlimatlar;

5.2.3. minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi zamanı əməyin mühafizəsinin, o cümlədən təhlükəsizliyin təmin edilməsi imkanına;

5.2.4. heyvanların köməyi ilə partlayıcı sursatların aşkarlanması nəzərdə tutulduğu hədəblər fəaliyyətin həyata keçirilməsi imkanına;

5.2.5. minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün vəzifə, alət və avadanlıqlarla;

5.2.6. minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar təhlükəli orazının yaxınlığında ixtisaslı tibb işçilərindən və zəruri tibbi vasitolorla və avadanlıqla təchiz olunmuş noqliyyat vasitolorla;

5.3. Fəaliyyət planına əsasən minatəmizləmə fəaliyyətinə colb olunan dövlət orqanları (qurum) və Qanunun 5.2-ci maddesində müəyyən edilmiş tələblərə uyğun olmalarının qıymətləndirilməsi üçün hommət təhlükələrinin mövcudluğunu təsdiq edən sənədlər oləvə edilmək, müraciət edən və barədə sifariş poçt gəndərişli vasitəsi və ya elektron qaydada məlumat göndərlər. Müraciətə daxil olduğu gündən 30 (otuz) gün müddətdən sonra tətbiq olunur;

5.4. Dövlət orqanının (qurumun) və Qanunun 5.10-cu maddesindən nəzərdə tutulduğu hədəblər fəaliyyətin həyata keçirilməsi imkanına;

5.5. Əsasən minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar təhlükəli orazının yaxınlığında ixtisaslı tibb işçilərindən və zəruri tibbi vasitolorla və avadanlıqla təchiz olunmuş noqliyyat vasitolorla;

5.6. Texniki tədqiqat planının təmizləmə fəaliyyətinə colb olunan dövlət orqanı (qurum) və Qanunun 5.2-ci maddesində müəyyən edilmiş tələblərə uyğun olmalarının qıymətləndirilməsi üçün hommət təhlükələrinin mövcudluğunu təsdiq edən sənədlər oləvə edilmək, müraciət edən və barədə sifariş poçt gəndərişli vasitəsi və ya elektron qaydada məlumat göndərlər. Müraciətə daxil olduğu gündən 30 (otuz) gün müddətdən sonra tətbiq olunur;

5.7. Əsasən minatəmizləmə fəaliyyətinə colb olunmuş tələblərə uyğun olmalarının qıymətləndirilməsi üçün hommət təhlükələrinin mövcudluğunu təsdiq edən sənədlər oləvə edilmək, müraciət edən və barədə sifariş poçt gəndərişli vasitəsi və ya elektron qaydada məlumat göndərlər. Məlumatda sənədlərdən təhlükələrinin mövcudluğunu təsdiq edən sənədlər oləvə edilmək, müraciətə daxil olduğu gündən 60 (altı) gün müddətdən sonra tətbiq olunur;

5.8. Müraciətə daxil olunmuş sənədlərə uyğun olmalarının qıymətləndirilməsi üçün hommət təhlükələrinin mövcudluğunu təsdiq edən sənədlər oləvə edilmək, müraciət edən və barədə sifariş poçt gəndərişli vasitəsi və ya elektron qaydada məlumat göndərlər. Məlumatda sənədlərdən təhlükələrinin mövcudluğunu təsdiq edən sənədlər oləvə edilmək, müraciətə daxil olduğu gündən 60 (altı) gün müddətdən sonra tətbiq olunur;

5.9. Müraciətə daxil olunmuş sənədlərə uyğun olmalarının qıymətləndirilməsi üçün hommət təhlükələrinin mövcudluğunu təsdiq edən sənədlər oləvə edilmək, müraciət edən və barədə sifariş poçt gəndərişli vasitəsi və ya elektron qaydada məlumat göndərlər. Məlumatda sənədlərdən təhlükələrinin mövcudluğunu təsdiq edən sənədlər oləvə edilmək, müraciətə daxil olduğu gündən 60 (altı) gün müddətdən sonra tətbiq olunur;

5.10. Dövlət orqanının (qurumun) fiziki və ya hüquqi şəxslərinə uyğun olmalarının qıymətləndirilməsi üçün hommət təhlükələrinin mövcudluğunu təsdiq edən sənədlər oləvə edilmək, müraciət edən və barədə sifariş poçt gəndərişli vasitəsi və ya elektron qaydada məlumat göndərlər. Məlumatda sənədlərdən təhlükələrinin mövcudluğunu təsdiq edən sənədlər oləvə edilmək, müraciətə daxil olduğu gündən 60 (altı) gün müddətdən sonra tətbiq olunur;

5.11. Müraciətə daxil olunmuş sənədlərə uyğun olmalarının qıymətləndirilməsi üçün hommət təhlükələrinin mövcudluğunu təsdiq edən sənədlər oləvə edilmək, müraciət edən və barədə sifariş poçt gəndərişli vasitəsi və ya elektron qaydada məlumat göndərlər. Məlumatda sənədlərdən təhlükələrinin mövcudluğunu təsdiq edən sənədlər oləvə edilmək, müraciətə daxil olduğu gündən 60 (altı) gün müddətdən sonra tətbiq olunur;

5.12. Müraciətə daxil olunmuş sənədlərə uyğun olmalarının qıymətləndirilməsi üçün hommət təhlükələrinin mövcudluğunu təsdiq edən sənədlər oləvə edilmək, müraciət edən və barədə sifariş poçt gəndərişli vasitəsi və ya elektron qaydada məlumat göndərlər. Məlumatda sənədlərdən təhlükələrinin mövcudluğunu təsdiq edən sənədlər oləvə edilmək, müraciətə daxil olduğu gündən 60 (altı) gün müddətdən sonra tətbiq olunur;

5.13. Müraciətə daxil olunmuş sənədlərə uyğun olmalarının qıymətləndir



MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA



Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Məzahir Pənahovun sədrliyi ilə fevralın 3-da Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. AZERTAC xəbər verir ki, iclasda 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb.

Seçki qanunvericiliyi ilə nözörə tutulmuş müddətdə və qaydada iclasa çıxırlan müraciətlər, maraqlı subyektlərin və orızoçuların də iştirakı ilə geniş müzakirə edildikdən sonra müvafiq qorarlar qəbul olunub.

Mərkəzi Seçki Komissiyası daxil olan müraciətlərin və müxtəlif mənbələrdən olda edilən məlumatların tam şəffaflıq və obyektivlik hərəkəti ilə hazırlanması nticəsində 81 sayılı İmlişli seçki dairəsinin 42, 43, 44 və 46 sayılı seçki məntəqələrində seçicilərin iradesinin müəyyənləşdirilməsinə imkan verən halları nözörə alaraq, həmin seçki məntəqələrində səsvermənin nticələrinin etibarsız hesab edilməsinə və beləliklə sözügedən seçki dairəsi üzrə Bəcirovan bələdiyyəsinə seçkilərin etibarsız sayılması qorar verib.

Komissiyanın qərarına əsasən 23 sayılı Nəsimi-Səbail seçki dairəsinin 30 sayılı seçki məntəqəsindən də seçicilərin iradesinin müəyyənləşdirilməsi mümkün olmadığına görə səsvermənin nticəsi etibarsız hesab edilib.

Media mənsubları tərəfindən operativ şəkildə işçiləndirilən iclasın sonunda, həmçinin cari məsələlərə də baxılıb.



QƏRAR № 7/29

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 31 yanvar 2025-ci il tarixli 17 sayılı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 81 sayılı İmlişli seçki dairəsindən Xələfli bələdiyyəsi üzvlüyü qeydə alınmış namizəd Babayev Qismət Məcid oğlu 31 yanvar 2025-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək, Xələfli bələdiyyəsinə əhatə edən seçki məntəqələri üzrə səslerin dairə seçki komissiyası tərəfindən saxlaşırlığını iddia edərək səslerin yenidən sayılmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məccələsinin (bundan sonra - Seçki Məccəlesi) 112-ci, 112-1-ci maddələrinin tətbiklərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nozdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən hazırlanmış, bu barədə müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılıb.

Araşdırma ilə bağlı şikayəti ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah olunmuş, orızoçi araşdırında iştirak etmə də, komissiyanın iclasında iştirak etməkən imtina etmişdir.

Araşdırma zamanı namizəd Q.M.Babayev yazılı izahatında qeyd etmişdir ki, Xələfli bələdiyyəsinə seçkilər keçirilən 30, 31, 32 və 33 sayılı seçki məntəqələrindən yalnız 30, 31 və 32 sayılı seçki məntəqələrindən seçki gününün müxtəlif saatlarında müşahidə aparmış, həmin seçki məntəqələrində səsvermə zamanı hər hansı qanun pozuntusuna rast gəlməmişdir. O, səsvermə basa çatdıqdan sonra qeyd edilən məntəqələrlərə səsvermənin nticələri haqqında protokolun surətinə namizəd və onun müşahidəçilərini məntəqə seçki komissiyasının protokollarının surətləri onların tətbiq etməlidir.

Bələliklə, 81 sayılı İmlişli seçki dairəsindən Xələfli bələdiyyəsi üzvlüyü qeydə alınmış namizəd Q.M.Babayevin müraciəti qismən təmin edilmiş, səsvermənin nticələri haqqında 30, 31, 32 və 33 sayılı seçki məntəqəsi məntəqə seçki komissiyalarının protokolunun surətinə namizəd və onun müşahidəçilərini verilmişdir. Həmin seçki dairəsi dairə seçki komissiyasına aparılmışını iddia etmişdir. Bundan başqa, namizəd Q.M.Babayev səsvermənin nticələrinə dair məntəqə seçki komissiyasının protokollarının surətinin ona və müşahidəçilərinə verilmədiyini bildirmişdir.

Mərkəzi Seçki Komissiyasında aparılmış tam, hərəkəflə, obyektiv araştırma zamanı 81 sayılı İmlişli seçki dairəsi dairə seçki komissiyasının sədri, üzvlərindən və namizədin mübahisələndirdiyi seçki məntəqələri üzrə müvafiq seçki subyektlərindən, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsverme prosesini, səslerin hesablanması və protokolların tətbiq edilməsinə müşahidə etmiş müşahidəçilər, qeydə alınmış, lakin seçimləri digər namizədlər, məntəqə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri, tərəfindən verilmiş izahatlarla səslerin dairə seçki komissiyasında saxtalasdırılmışlığı iddiası öz təsdiqini tapmamışdır. Mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nticələrinə dair protokolların arasdırılması nticəsində və müxtəlif seçki subyektləri tərəfindən verilmiş izahatlar osasında səslerin tekrar hesablanması üçün zərurət olmadığı müəyyən edilmişdir. Araşdırma nticəsində belə qətnaməlmişdir ki, məntəqə seçki komissiyaları tərəfindən səsvermənin nticələrinə dair protokollar Seçki Məccəlesində nözörə tutulmuş qaydada tətbiq edilərək müvafiq seçki dairəsinin dairə seçki komissiyasına çatdırılmışdır.

QƏRAR № 7/31

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 31 yanvar 2025-ci il tarixli 10 sayılı və 1 fevral 2025-ci il tarixli 24 sayılı müraciətlərə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

Araşdırma ilə o da müəyyən edilmişdir ki, namizəd Q.M.Babayev tərəfindən onun maraqlarını müdafiə etmək üçün toyin edilmiş iki müşahidəçi səsvermə günü yalnız 30 və 31 sayılı seçki məntəqələrində günün müxtəlif saatlarında səsverme prosesini, səslerin hesablanması və protokolların tətbiq edilməsini müşahidə etmişlər, lakin müraciətdə iddia olunan pozantu barədə müvafiq seçki komissiyalarına yazılı və şifahı molunat vermiş və səsvermənin nticələrinə dair məntəqə seçki komissiyasının protokollarının surətlərini götürmədən məntəqənə tətbiq etmişlər.

Müəyyən olunmuşdur ki, 81 sayılı İmlişli seçki dairəsinin 30, 31, 32 və 33 sayılı seçki məntəqələri üzrə səsvermənin nticələri haqqında protokolun surətinə namizəd, nə də onun müşahidəçilərini məntəqə seçki komissiyalarından almışdır.

Seçki Məccələsinin 40.2-ci maddəsinə əsasən, müvafiq seçki dairəsi üzrə qeydə alınmış namizədlər onların səlahiyyəti nümayəndələri, yaxud vəkil edilmiş şəxsləri səsvermənin nticələri haqqında protokolun surətini almaq hüququna malikdirlər. Seçki Məccələsinin 100.11-ci maddəsinin tətbiqindən təqribən 30, 31, 32 və 33 sayılı seçki məntəqəsi məntəqə seçki komissiyalarının protokolun surətinə namizəd və onun müşahidəçilərini vermişdir. Həmin seçki dairəsi dairə seçki komissiyasına aparılmışını iddia etmişdir. Bundan başqa, namizəd Q.M.Babayev səsvermənin nticələrinə dair məntəqə seçki komissiyasının protokollarının surətinin ona və müşahidəçilərinə verilmədiyini bildirmişdir.

Araşdırma ilə bağlı müraciət etmiş namizədlərə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, araşdırma və iclasda iştirak etmədən təmİN olunmuşdur.

Namizəd N.M.Tehmirov araşdırma seçki dairəsinin həmin bələdiyyəni əhatə edən 42, 43, 44, 45 və 46 sayılı seçki məntəqələrindən olda etdiyi səsvermənin nticələri haqqında məntəqə seçki komissiyasının protokolun surətini təsdiq etmişdir.

Namizəd B.Ə.Quliyev müraciətində 42, 43 və 44 sayılı seçki məntəqələrindən olda etdiyi səsvermənin nticələri haqqında məntəqə seçki komissiyasının protokolun surətini təsdiq etmişdir.

Daire seçki komissiyasından Bəcirovan bələdiyyəsinə əhatə edən seçki məntəqələri üzrə səsvermənin nticələri haqqında məntəqə seçki komissiyalarının protokollarını alıncaya həmin seçki məntəqələrindən olda etdiyi səsvermənin nticələri haqqında məntəqə seçki komissiyasının protokolun surətini təsdiq etmişdir. Müraciətdə iddia edilən pozuntular hərəkəflə, obyektiv araşdırma namizədlər tərəfindən təqribən 81 sayılı İmlişli seçki dairəsindən Xələfli bələdiyyəsi üzvlüyü qeydə alınmış namizəd Babayev Qismət Məcid oğlu 31 yanvar 2025-ci il tarixli 17 sayılı müraciəti qismən tomin edilmiş, lakin seçimləri digər namizədlər, məntəqə seçki komissiyalarının surətinə namizəd və onun müşahidəçilərini vermişdir. Həmin seçki dairəsi dairə seçki komissiyasına aparılmışını iddia etmişdir. Bundan başqa, namizəd Q.M.Babayev səsvermənin nticələrinə dair məntəqə seçki komissiyasının protokollarının surətinin ona və müşahidəçilərinə verilmədiyini bildirmişdir.

Araşdırma ilə homin seçki məntəqələrində müəyyən edilmiş qanun pozuntuları seçki qanunvericiliyinin təsəbbülərindən görə seçkilərin iradesinin müəyyənləşdirilməyə imkan verməyən hal kimi qıymətləndirildiyindən, qeyd edilən seçki məntəqələr üzrə səsvermənin nticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır.

Seçki Məccələsinin 240.2-ci maddəsinə görə dairo seçki komissiyası və Mərkəzi Seçki Komissiyası bələdiyyə üzrə seçkiləri aşağıdakı hallarda etibarsız sayılır:

- 240.2.1. Bələdiyyə üzrə səsvermə zamanı səsvermənin nticələrinin etibarsız sayılmış seçki məntəqələrini sayı həmin bələdiyyənin oraszında olaraq seçki məntəqələrinin ümumi sayıının 2/5 hissəsindən çoxunu təşkil etdiyindən və ya ləğv edildikdən, o tərəfi ki, həmin seçki məntəqələrində seçkilərin sayı bələdiyyə üzrə qeydə alınmış seçkilərin ümumi sayıının 1/4-dən çoxunu təşkil etdiyindən.

81 sayılı İmlişli seçki dairəsi üzrə Bəcirovan bələdiyyəsinin oraszında 5 seçki məntəqəsi fəaliyyət göstərir və həmin seçki məntəqələr üzrə 3494 seçki qeydə alınmışdır. Səsvermənin nticələri etibarsız hesab edilən seçki məntəqələr üzrə isə 2722 seçki qeydə alınmışdır.

Bəcirovan bələdiyyəsi üzrə səsvermənin nticələrinin etibarsız hesab edilən seçki məntəqələrinin sayı həmin bələdiyyənin oraszında olaraq seçki məntəqələrinin ümumi sayıının 2/5 hissəsindən çoxunu təşkil etdiyindən və ya ləğv edildikdən, o tərəfi ki, həmin seçki məntəqələrində seçkilərin sayı bələdiyyə üzrə qeydə alınmış seçkilərin ümumi sayıının 1/4-dən çoxunu təşkil etdiyindən, bələdiyyə üzrə seçkilərin nticələrinin etibarsız sayılmışlığını təsdiq etməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məccələsinin 112-1-ci, 112-1-ci maddələrinin uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nozdində fəaliyyət göstərən ekspert qrupunun üzvləri tərəfindən icraata qəbul edilmiş və seçki dairəsinin eyni bələdiyyəni əhatə edən məntəqə seçki komissiyalarının fəaliyyəti ilə əlaqədar olduğunu bir icatda birləşdirilərək əraşdırılmış, bu barədə birgə rəy verilmişdir.

Araşdırma ilə bağlı məntəqə seçki komissiyalarının protokolun surətinə namizəd və onun müşahidəçilərini vermişdir. Həmin seçki məntəqələrindən olda etdiyi səsvermənin nticələri haqqında məntəqə seçki komissiyasının protokolun surətini təsdiq etmişdir.

Namizəd N.M.Tehmirov araşdırma seçki dairəsinin həmin bələdiyyəni əhatə edən 42, 43, 44, 45 və 46 sayılı seçki məntəqələrindən olda etdiyi səsvermənin nticələri haqqında məntəqə seçki komissiyalarının protokolun surətini təsdiq etmişdir.

1. 2025-ci il yanvar 29-da keçirilmiş bələdiyyə seçkilərində 81 sayılı İmlişli seçki dairəsindən Bəcirovan bələdiyyəsinə qeydə alınmış namizəd Tehmirov Niyaməddin Məmməd oğlu 2025-ci il yanvar 31-do Quliyev Barət Əlişirin oğlu 2025-ci il fevral 1-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) müraciət edərək səsvermə günü adıçılən seçki dairəsinin həmin bələdiyyəni əhatə edən 42, 43, 44, 45 və 46 sayılı seçki məntəqələrində səsvermə günü günün sonunda səsvermənin nticələrinin etibarsız hesab edilməsi təsdiq etdiyindən, bələdiyyənin əzəmətli etibarsız sayılmış seçki məntəqələrini sayı həmin bələdiyyənin oraszında olaraq seçki məntəqələrinin ümumi sayıının 2/5 hissəsindən çoxunu təşkil etdiyindən və ya ləğv edildikdən, o tərəfi ki, həmin seçki məntəqələrində seçkilərin sayı bələdiyyə üzrə qeydə alınmış seçkilərin ümumi sayıının 1/4-dən çoxunu təşkil etdiyindən, bələdiyyə üzrə seçkilərin nticələrinin etibarsız sayılmışlığını təsdiq etməlidir.

2. 81 sayılı İmlişli seçki dairəsi üzrə Bəcirovan bələdiyyəsinə keçirilmiş bələdiyyə seçkiləri etibarsız hesab edilsin.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

03.02.2025

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov

03.02.2025

"Qarabağ"ın enişi davam edir

Futbol üzrə Azərbaycan Premyer Liqasında 21-ci tura yekun vuruldu. Hesabat turunda daha çox diqqətəkən "Zira" - "Qarabağ" qarşılığında idi. Görüş meydan sahiblərinin 3:2 hesabı qələbə ilə yekunlaşdı. Maraqlı işlər kimi, matədə Ağdam klubu 2:0 hesabı ilə irələdi idi. Fasilədən sonra edilən oyunçu və taktiki dəyişikliklərlə meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov matçda geridönüş etməyi bacarıb. "Zira" tarixində ilk dəfə "Qarabağ"ı öz meydanında möglüb edib.

2015-ci ildən Premyer Liqada mübarizə aparan qəsəbə tomsilsisi 38-ci duelədə ilk ev, ümumiylükde isə ikinci qalibiyətini əldə etdi. "Zira" buna qədər yeganə qəlebəsini toxmının ilyarmış əvvəl - 2013-cü ilin avqustundan soñforda əldə etmişdi. Həmin vaxt qonaq komanda yeganə qol sayasında rəqibini möglüb etmişdi - 1:0. Halbuki ondan sonrakı 5 matçın hamisində "Qarabağ" aktivitəsi 3 xal yazardır.

"Qarabağ" isə bütün tur-nırılardaxil olmaqla ardıcıl 4-cü möglübəyyətinə əlbət. "Zira"don əvvəl komanda çempionatda "Turan Tovuz" a (1:2), Avropa Liqasında isə Ruminiya FCSB-sine 2:3 və Yunanistan "Olympiakos"una 0:3 hesabı ilə ududuz. Ağdamlılar 2025-ci ildə yeganə qalibiyətini yanvarın 14-də Premyer Liqa çərçivəsində "Şamaxı" üzrə (3:2) qazanıb.

Ümumiyyətə, "Qarabağ"ın enişi davam edir. Komanda fiziki, psixoloji baxımdan heç cür toparlanma bilmir. Müdafiə olunmadan ciddi problemlər mövcuddur. Baş məşqçi Qurban Qurbanov tacili bu sənək dənəməni aradan qaldırmadı. Hücum fazasında yer alan futbolcuların qeyri-dəqiqiliyi, yaradı-

lan qol epizodlарına qola çevirə biləməməyi yeni transferləri etibarlılığından göstərir.

Avrokuboklardakı uğurlu futbolçularla yanaşı,

baş məşqçinin də balansını pozub. Son möglübəyyətlər "Qarabağ"ın futbolçularında ölkə çempionatında anlaşıla qəzəbə qazanmaq rahatlığını unutduracaq. Çünkü izləyicilərlə xal forçının azalması komandanı silkilənməye tövəb olacaq. Daha rotasiyaya da ehtiyat olmayıncı, çünki növbəti oyundaların etibarən on ideal heyət meydana çıxacaq.

Futbolda belə bir məsol var. Dünənki xidmətlərinə görə çox sağ ol, bu gün yenidən meydanda gücləyin. Beləliklə, Premyer Liqada geridə qalan 21 turdan sonra belə qonaqət gəlmək olar ki, digər mövşümələr nisbetən rəqəbat soñiyə yüksəkdir. Nə çempion, nə də iddiələr rahatdırırlar, sonuncu pillədə gedən kollektivləri qarşı xal və ya xallar itirə bilərlər. Çünkü Premyer Liqada qalmak uğrunda mübarizə çempionata gərginlik, prinsipiqliq qatıb.

Premyer Liqanın 21-ci turunun digər qarşılıqlarında aşağıdakı noticələr qeyd olunub: "Kəpəz" - "Sabah" 3:2, "Neftçi" - "Şamaxı" 1:0, "Turan Tovuz" - "Səbail" 1:1, "Sumqayıt" - "Araz Naxçıvan" 0:0. Elçin CƏFƏROV, "Azərbaycan"

məlisan. "Qarabağ" son 11 ilde Avropa meydanlarında möhtəşəm çıxış he-sabına qazandığı şöhrəti son möv-sümüdə çox xərclədi, azarkeşləri moyus etdi və on-

1 illik -187,20 (yüz səksən yeddi manat iyiymi qəpik) manat
6 aylıq - 93,60 (doxsan üç manat altmış qəpik) manat
3 aylıq - 46,80 (qrız altı manat səksən qəpik) manat
1 aylıq - 15,60 (on beş manat altmış qəpik) manat

Paytaxtda 13, bəzi bölgələrdə isə 15 dərəcə isti olacaq

Azərbaycanda fevralın 4-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumatda görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dayışkan buludlu olacağı, arabır tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə vo soñor bəzi yerlərdə arabır duman olacaq. Mülayim conub-qorb küleyi əsərək, gündüz arabır güclənəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi 764 millimetr cəvə sütunundan 760 millimetr cəvə sütununa enəcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabır duman olacaq. Qorb küleyi əsərək, bəzi şərqi rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabır duman olacaq. Qorb küleyi əsərək. Havanın temperaturunu gecə 1-6° şaxta, gündüz 5-10° isti olacaqı ehtimal edilir.

Sərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabır duman olacaq. Qorb küleyi əsərək. Havanın temperaturunu gecə 1-6° şaxta, gündüz 5-10° isti olacaqı bildirilir.

Gəncə və Naftalan şəhərlərində, Qazax, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabır duman olacaq. Qorb küleyi əsərək. Havanın temperaturunu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti olacaqı ehtimaldır.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayılli, Ağsu, Şamaxı, Siyəzən, Şəbrən, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabır duman olacaq. Qorb küleyi əsərək. Havanın temperaturunu gecə 2° şaxtadan 1°-dək isti, gündüz 7-11° isti olacaqı proqnozlaşdırılır.

Xankondi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Füzülü, Ağdam, homçının Dəsəkən, Gədəbəy, Göygöl rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabır duman olacaq. Qorb küleyi əsərək. Havanın

temperaturunu gecə 1-6° şaxta, gündüz 5-10° isti olacaqı ehtimal edilir. Həmçinin Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 3-8° isti olacaq.

Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Saatlı, Göygəy, Ucar, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabır duman olacaq. Qorb küleyi əsərək. Havanın temperaturunu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti olacaqı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabır duman olacaq. Şimal-sərqi küleyi əsərək. Havanın temperaturunu gecə 2° şaxtadan 1°-dək isti, gündüz 7-11° isti olacaqı proqnozlaşdırılır.

Masallı, Zaqtalal, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayılli, Ağsu, Şamaxı, Siyəzən, Şəbrən, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabır duman olacaq. Qorb küleyi əsərək. Havanın temperaturunu gecə 2° şaxtadan 1°-dək isti, gündüz 7-11° isti olacaqı proqnozlaşdırılır.



temperaturunu gecə 1-6° şaxta, gündüz 5-10° isti olacaqı ehtimal edilir.

Sərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabır duman olacaq. Qorb küleyi əsərək. Havanın temperaturunu gecə 1-6° şaxta, gündüz 5-10° isti olacaqı bildirilir.

Gəncə və Naftalan şəhərlərində, Qazax, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabır duman olacaq. Qorb küleyi əsərək. Havanın temperaturunu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti olacaqı ehtimaldır.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayılli, Ağsu, Şamaxı, Siyəzən, Şəbrən, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabır duman olacaq. Qorb küleyi əsərək. Havanın

«AZƏRBAYCAN» qəzetiñ reklam xidməti

Qəzetiñ daim yenilənən rəsmi internet ünvani:
www.azerbaijan-news.az

BAŞ REDAKTOR
Bəxtiyar SADIQOV

Əlaqə telefonları:

Qəbul otagi	- 539-68-71,	Beynəlxalq hayat, idman və informasiya şöbəsi	- 539-63-82, 432-37-68
Baş redaktor müavinləri	- 538-86-86,	İlmanitar səsiyət şöbəsi	- 538-56-60, 434-55-58
Mosul katib	- 434-63-30, 539-72-39	İletimai oləşəqər şöbəsi	- 539-49-20, 538-31-11
Mosul katib müavinləri	- 539-43-23,	Kompiuter mərkəzi	- 538-20-87,
Parlament və siyaset şöbəsi	- 539-44-91,	azreklam@mail.ru	- 539-59-33
İqtisadiyyat şöbəsi	- 539-84-41, 539-21-00,		

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə

www.azerbaijan-news.az

OXULARIN VƏ MƏTBUATYAYIMI TƏŞKİLATLARININ NƏZƏRİNƏ!

“AZƏRBAYCAN” qəzetiñ 2025-ci il üçün abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatı yurumlarına müraciət edə bilərsiniz:

“Azərpoçt” MMC (012) 598-49-55, (051) 225-02-13

“Azərbəmbəuatıyımı” ASC (012) 441-19-91, (050) 322-33-17

“Qaya” firması (012) 566-77-80, (050) 214-40-53

“Region Press” MMC (055) 316-79-01, (050) 316-79-01

“Səma-M” MMC (012) 594-09-59

“Ziya” LTD (012) 497-76-96, (050) 306-77-22

“Pressinform” MMC (012) 598-49-52, (070) 340-01-00

“City press” MMC (055) 819-09-26

1 illik -187,20 (yüz səksən yeddi manat iyiymi qəpik) manat

6 aylıq - 93,60 (doxsan üç manat altmış qəpik) manat

3 aylıq - 46,80 (qrız altı manat səksən qəpik) manat

1 aylıq - 15,60 (on beş manat altmış qəpik) manat

AZƏRBAYCAN Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi siyasi ugurlu vəfatçılarının əməkdaşlığı ilə hazırlanmışdır.

Tariximizin an qurulu vəfatçılarının əməkdaşlığı ilə hazırlanmışdır.

Azərbaycanın gəndərəsi ugurlu vəfatçılarının əməkdaşlığı ilə hazırlanmışdır.

Azərbaycanın gəndərəsi ugurlu vəfatçılarının əməkdaşlığı ilə hazırlanmışdır.

Azərbaycanın gəndərəsi ugurlu vəfatçılarının əməkdaşlığı ilə hazırlanmışdır.

Azərbaycanın gəndərəsi ugurlu vəfatçılarının əməkdaşlığı ilə hazırlanmışdır.

Azərbaycanın gəndərəsi ugurlu vəfatçılarının əməkdaşlığı ilə hazırlanmışdır.

Azərbaycanın gəndərəsi ugurlu vəfatçılarının əməkdaşlığı ilə hazırlanmışdır.

Azərbaycanın gəndərəsi ugurlu vəfatçılarının əməkdaşlığı ilə hazırlanmışdır.

Azərbaycanın gəndərəsi ugurlu vəfatçılarının əməkdaşlığı ilə hazırlanmışdır.

Azərbaycanın gəndərəsi ugurlu vəfatçılarının əməkdaşlığı ilə hazırlanmışdır.

Azərbaycanın gəndərəsi ugurlu vəfatçılarının əməkdaşlığı ilə hazırlanmışdır.

Azərbaycanın gəndərəsi ugurlu vəfatçılarının əməkdaşlığı ilə hazırlanmışdır.

Azərbaycanın gəndərəsi ugurlu vəfatçılarının əməkdaşlığı ilə hazırlanmışdır.

Azərbaycanın gəndərəsi ugurlu vəfatçılarının əməkdaşlığı ilə hazırlanmışdır.